

## QARABAĞIN AQRABIOMÜXTƏLİFLİYİ: MÖVCUD İMKANLAR VƏ GƏLƏCƏK PERSPEKTİVLƏR

Zeynal Əkpərov

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu

Yuxarı Qarabağ və işgaldan azad edilmiş ətraf rayonlar əsasən dağlıq ərazidə yerləşir, mürakək kəb relyefi, kontinental iqlim şəraitinə və münbit torpaqlara malik olduğundan bu ərazilər həmişə mədəni və yabanı əcdad bitkilərin biomüxtəlifliyi baxımından seçilmişdir. İşgala qədər bölgədə beynəlxalq ekspertlərin və tanınmış alimlərin iştirakı ilə çoxsaylı ekspedisiyalar keçirilmiş və belə qənaətə gəlinmişdir ki, Qarabağ biomüxtəlifliyin genetik ehtiyatlarının zənginliyinə görə ümumən Qafqaz regionunda seçilir. Burada mədəni bitkilərin yabanı əcdadları geniş yayılmış, çoxsali nadir və endemik növlər mövcud olmuşdur. Buğda bitkisinin bir sıra becərilən (*Triticum aestivum*, *T. dicoccum*, *T. durum*, *T. compactum* və s.) və yabanı (*T. urartu*, *T. boeoticum* və s.) növləri, qarğıdalı, kartof, noxud, üzüm, nar, eləcə də qərzəkli bitkilər regionun xarakterik bitkilərindən olmuşdur. Qarabağ bölgəsi bir sıra eñiryağlı, aromatik, dərman, bəzək və digər qeyri-ənənəvi bitkilərin də vətoni hesab edilir. Bir sıra tarixi faktlardan məlumdur ki, Qarabağ qədim yaşayış və əkinçilik mərkəzlərindən biridir. Belə ki, 1926-ci ildə Əsgəran qalası yaxınlığındakı (Ağdam şəhərinə yaxın) Xocalı qəbiristanlığından tapılmış, eramızdan əvvəl II minilliyyə aid dolcanın (su qabının) qulpunda buğda və dari şəkillərindən ibarət relyeflər təsvir olunmuşdur. Bu fakt onu göstərir ki, Qarabağda insanlar hələ eramızdan əvvəl kənd təsərrüfatı bitkilərinin becərilməsi və saxlanılması ilə məşğul olmuşlar.

Qarabağda kənd təsərrüfatı həmişə iqtisadiyyatın əsasını təşkil etmişdir. 1822-ci ilin məlumatına görə, Qarabağ xanlığında hər il orta hesabla təxminən 2200 çətvar buğda, 11000 çətvar arpa, 2250 çətvar çəltik, 400 çətvar dari, 250 çətvar pərinc, 550 çətvar pambıq, 50 çətvar kətan, 5 çətvar küncüt, 7 batman gənəgərcək əkilirdi (Yunis Hüseynov, Qarabağ tarixi mənbələrdə, Bakı, 2012). Keçmiş Sovet İttifaqı dövründə də Qarabağda kənd təsərrüfatı xeyli inkişaf etmişdir. İşgaldan azad olunmuş ərazilər 1988-ci ilə qədər yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Həmin tarixdə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi bu ərazilərin payına düşürdü. Burada becərilən bitki sortlarının müəyyən hissəsi üzrə toxumçuluğun təşkili AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında (QETB) aparılmışdır. Həmin dövrədə QETB-də müxtəlif bitkilərə aid 30-dan çox yüksəkməhsüldər sort və yüzlərlə hibrid formalar yaradılmış, Qarabağ bölgəsinin təsərrüfatlarında geniş becərlərək regionda kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Baza işgala məruz qaldıqdan sonra orada tədqiqat işləri dayandırılmışdır.

2003-cü ilin payızından QETB-də bölgə üzrə dənli taxıl və meyvə bitkilərinin elmi və xalq seleksiyası sortlarının, nəslü kəsilməkdə olan formaların toplanılması, öyrənilməsi və qorunması sahəsində işgaldan əvvəlki ənənəvi tədqiqatlar davam etdirilmişdir. Tədqiqat işlərinin nəticəsində 9 sort (buğdanın Maya, Alyans, Cənub, Almaz, Leyla, Start, Xəmsə sortları və arpanın Uğur, Cəmil sortları) dövlət sınaiqına təqdim olunmuş, bunlardan Maya və Alyans bərk buğda, Start, Cənub, Almaz və Leyla yumşaq buğda, arpanın Cəmil sortları rayonlaşdırılmış, onların ilkin toxumçuluğu təşkil edilərək bölgənin təsərrüfatlarında yayılması üçün super elit və elit toxum materialları istehsal edilmişdir.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu işgaldan azad edilmiş ərazilərdə aqrabiomüxtəlifliyin monitorinqi, yeni bitki sortlarının yaradılması, eləcə də bölgədə taxılçılığın, pambıqçılığın, meyvəçiliyin, üzümçülüyün və yemçiliyin elmi əsaslarla bərpası və inkişafi istiqamətində elmi tədqiqat işlərini davam etdirir.